

"SALAM OLSUN TÜRK YURDUNA

TƏBRİZƏ, İRƏVANA, BÜTÖV AZƏRBAYCANA!!!



Aygün Talibli
İstanbul Saba-
hettin Zaim Üniver-
siteti Tarix ve Mə-
dəniyyət Araşdırma-
ları Bölümü, Müste-
qil.az saytının Türk-
yə üzrə müxbir, xü-
suslu olaraq "Ədalət"
qəzeti üçün

Sizlərlə uşaqlıqdan yadimdə olan bir andan bəhs edərək yazımıza elə başla- maq istərdim. Biz məktəbdə, daha doğrusu ibtidai sinifdə oxuyanda müəlliməm bizlərə vətənlə bağlı şeirlər əzbərlədərdi. Bir gün mənə əzbərləməm üçün şeir gətirdi və dedi ki, "Bu-nu yaxşıca əzbərlə, tədbirdə oxuya- caqsan". Şeir yazılan vərəqi aldım və bu misralar yazılırdı:

Niyə ikidir adın?

Ay sənə qurban canım.
Cənub Azərbaycanım,
Şimal Azərbaycanım!

Şeiri oxuyunca həqiqətən təəccüb- ləndim, o yaşlarda "niyə?" mənim və- tənimin ikiyə bölündüünü anlaya bil- mirdim. Həm Azərbaycana niyə Cə- nub-Güney və Şimal-Cənub deye ad- landırıldıqını da anlamırdım. Sonradan müəlliməm izah etdi ki, bizi böldülər, parçaladılar. Arazin o tayında bizlərlə eyni qandan, eyni candan olan soy- daşlarımız var. Bizi rusların və farsların ayırdığını, ananın burda, oğulun o tay- da, qardaşın burda, bacının o tayda qaldığını, sadəcə həsretlə illerlə yol gözlədiklərindən bəhs etdi. Düşündüm ki, mənim torpağımı, mənim vətənimini necə olur ki, fars və rus bölür, hansı səbəbdən, niyə?! Bu suallar məni çox narahat edirdi, aldığım cavablar məni qane etmirdi. Bəlkə də o zamanlar si- yaset nə olduğunu bilmədiyim üçün anlamırdım.

Amma yaşa dolduqca dünya siyasə- tinin çıxın və riyakar üzünü anladım. Zamanla Azərbaycanın ikiyə yox, bir neçə parçaya bölündüünü öyrəndim. Cənubi Azərbaycan, Şimali Azərbay- can, Qərbi Azərbaycan və s.

Bütün bu gərçəkləri öyrəndikdən sonra məni çox üzən bir halda, Azərbaycan Türk cəmiyyətində özümüzün özümüzü bölməsi, parçalaması oldu. Bələ ki, Güney Azərbaycanlıya "həm- şəri", Qərbi Azərbaycanlıya "yeraz" deyildiyinin də zaman-zaman şahidi olduq. Bu həqiqətən heç bir şəkildə doğru olmayan bir yanaşmadır. Bu yanaşma adını qeyd etdiyimiz xarici qüv- vələrin işləridir. Yəni onlar Azərbayca- ni parçalamaqla qalmayıb, soydaşları- mızı bir-birindən uzaqlaşdırmağa, öte- kileşdirməyə də çalışıblar. Bunun nəti- cəsində "həmşəri", "yeraz" kimi anor- mal və böyük ifadələr meydana çıxmışdır. Amma zamanla Azərbaycanı- mız Müstəqil və Azad oldu. Bununla- da, bu doğru olmayan ifadələr tədricən soydaşlarımız arasında istifadə olun- mur və bizlər Azərbaycanımızın bütünlüyü üçün çalışır və bunu hər sahədə müdafiə edirik. Bu yazımızda sizlərlə Cənubi-Güney Azərbaycanımızdan, Qərbi Azərbaycandan, bizi bölgən qüv-

vələrdən və Azərbaycan türkərinin ya- xın tarixində bəhs edəcəyik.

Oğuz Türk yurdu olan Azərbaycan, I Pyotr (1696-1725) zamanından başla- yaraq çar Rusyasının yayılma siyasə- tinin əsas ünsürü olan, işğal planları arasında önemli bir yer tutmaqdır idi. XVIII əsrə xanlıqlara bölünmüş Azərbaycanı 1786-ci ildə siyasi məqsəd- lərlə gəzmiş olan Rus polkovnik (su- bayı) Burnaşev, buradaki Şəki, Qara- bağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Ərdəbil, Xoy, Urmiyə, Talış, Marağa, Maku xanlıqlarının bəzi- lərinin idarə quruluşunu yarı bağımlı,

Azərbaycan ikiyə bölündü. Azərbayca- nimizin bölünməsi də bu düşmənliyin ən gözədə örnəklərindəndir. Dünya tarixin ən acımasız və ən rəzil müqavilə- lərindən bəhs edərək sözsüz Gülüs- tan və Türkmençay müqavilələrini də xüsusi qeyd etmək lazımdır. Heç bir hüquq və ədalətə siğmayan bu müqavilələrə Azərbaycan Türk yurdu və Azərbaycan Türkleri özlerinin xəbəri və istəyi olmadan, iki yadın - Rusiya və İranın istəyi ilə bölündü, parçalandı. Bu müqavilələrin nə qədər acımasız və ədalətsiz olduğunu müqavilələri incə- ləyince daha aydın Görürük. Belə ki,



bəzilərinin isə bağımsız olduğunu də- qiqləşdirmişdir. Bunlardan Urmiyə, Şə- ki, Qarabağ, Quba və Xoy xanlıqları, digərlərinə görə daha güclü idi. XVIII yüzilin ikinci yarısında, bu xanlıqların xanları, hər biri ayrı-ayrılıqda siyasa- gücləri artırıqla, Azərbaycan xanlıqlarını öz - yönətimlərində - idarələrində bir dövlət kimi toplamaq amacını-məqsədini güdməkdə idilər. Güney Azərbaycanda Urumiyə Xanı Fətəli Xan Əf- şar, Quzey Azərbaycanda isə Şəki xanı Hacı Çələbi və Quba xanı Fətəli xan Qubali bu məqsəd üçün çabalamışdır. Lakim müvəffəq ola bilməmişdir.

18-ci yüz ilin sonlarında Quzey Azərbaycandakı xanlıqları da (bütün Güney Qafqazı) hakimiyyəti altına almağa çalışan İran hakimiyyəti ilə Rusiya arasında bir çox çatışmalar, savaş- lar oldu.

3 yanvar 1804-cü il tarixində Gəncə xanı Cavad xanın güclü dirənişinə bax- mayaraq buna qarşın ruslar Gəncə qalasını işğal etdilər. Cavad xan və oğ- lunun da ön saflarda can verdiyi sa- vunmada, çox qan döküldü.

10 iyul 1804-cü il tarixində Rusiya ilə İran arasında savaş başladı. Rus Ordusu, bir-birinin ardiyla, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Lənkəran xanlıqlarını ələ keçirdi. Beləcə, quzey- dəki bir çox xanlıq Rusyanın hakimiyyətinə girdi. Qacar ordularının rusları durdurma çabaları başarısızlıqla nəticələndi. Bunun sonucunda, İran ilə Ru- siya arasında 1813-cu ildə rəzil və tarix- in en ədalətsiz müqaviləsi imzalandı.

Sizlərin də biliyiniz kimi vətənimiz

bölgənən Azərbaycan torpaqları olduğu halda ruslar və farslar xüsusi ilə Azərbaycan adını bu iki anlaşmanın heç birində qeyd etmir və bu yolla da işğalçı- liqlarını gizlətməyə çalışmışlardır. Di- gər tərəfdən bu anlaşmaların yalnız Rusiya və İranın istəyi ilə olduğunu dü- şünürsəniz, yanılırsınız. Azərbaycanı bölgən bu məlum sazişlərdə ingilis və fransızların xüsusi "əməyi", "çabası" vardır. Bunu doğrulayan bilgilər vardır. Örnək olaraq Rusiya tərəfindən bölgən Gülüstən müqaviləsini imzalayan general Ratişevin yazılmalarını göstərə bilərik. Belə ki, Ratişev ingilis diplomat olan Qor Uzeleyə "İran dövləti ilə ümümrusiya imperiyası arasında "əbə- di sülh haqqında traktat" kimi təqdim olunan Gülüstən müqaviləsinin bağla- nilmasında İran Qacar hakimiyyətini niyyətləndirməyə nail olduğu üçün minnetdarlığını bildirmişdir.

Bələliklə, öncədən də qeyd etdiyim kimi İran ilə Rusiya arasında 13 oktyabr 1813-cu ildə Qarabağın Gülüstən adlı bir kəndində müqavilə imza- landı və adı da bu məkandan qaynaqlanır. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı.

Bu ədalətsiz anlaşmanın izmalandığı anı Türk dünyasının görkəmli şairi Bəxtiyar Vəhabzadə öz sözləri ilə çox gözəl əks etdirir:

*İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözüne taxdı.
Əylilib yavaşça masanın üstə
Bir möhürü baxdı, bir qola baxdı.*

*Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınç tək.
Öz sıvı ucuya bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdi lər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpişan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqa ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan şərtlərə razıyiq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadları edəcək bu xalqa imdad?!*

"Əbədi barış və dostluq" anlaşması olaraq adlandırılan bu müqavilə ile Oğuz Türk yurdu Azərbaycan və Oğuz Türkü olan azərbaycanlılar iki parçaya bölündü. Bu nəticə güc və ədalətsizliyin, gücünü birləşdirməyə nail olmayan Türk milletinə qarşı bu gənədək qazanılan bir düşmən zəfəri oldu.

11 maddədən ibarət olan bu anlaş- maya görə Rusiya və İran arasındaki sərhəd xətti Araz çayı olaraq qəbul edildi və Azərbaycan - Quzey Azərbay- can və Güney Azərbaycan olaraq ikiyə bölündü.

Bunun acısını, ağrısını illərlə soy- daşlarımız yaşadı və yaşayır. Bu gün də fars zülmünə məruz qalıb öz ana dillərində təhsil ala bilmir və öz torpaq- larında farslar tərəfindən ötekiləşdirilir, zülmə meruz qalırlar. Qardaşı-qardaş- dan, iki sevəni bir-birində və yurdun- dan ayrı salan bu acımasız anlaşma soydaşlarımızın ürəyində sağalmaz yara açdı. Sonralar, xalq arasında çox yayılmış olan bu dörtlük, bir ulusun-mil- letin bölmənləşməyünün ərkəklərə yarat- diği ortaç acının yansımıası oldu:

*Arazi ayırdılar
Qum ilə doyurdular
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdıları.*

Bu ədalətsiz müqavilədən bir müd- dət sonra yeni bir müqavilə imzalama gərəyi duyan bölgüclər işgalçi siyaset- lərinə davam etdilər. İran hakimiyyəti, Gülüstən müqaviləsi ilə Güney Qaf- qazdakı torpaqlarından vazkeçmək istəmirdi. Bu dəfə də İngiltərə və Fransa- nın yardımı ilə itirdiyi torpaqları geri alma savaşına girmişdi. Öncədən də qeyd etdiyim kimi Azərbaycanın bölmə- sində ruslar və farslar qədər ingilis- lər və fransızlar da xüsusi "canfəşan- liq" göstərirdilər. Çünkü onlar Azərbay- can Oğuz Türk yurdunu "yağlı tikə" olaraq görürdülər. Vətənimizin verimli torpaqlar, gözəl iqlimi, təbii sərvətləri və statejik önemi yadların istahını qabardırdı. Ümumiyyətə, sizlərə açıqca bildirə bilərəm ki, ruslar, farslar və av- ropalı işgalçılardan daima türklerə qarşı "böl, parçala və ud" siyasetini həyata keçirmişlər.

(Ardı 11-ci səhifədə)

SALAM OLSUN TÜRK YURDUNA

(əvvəli 10-cu səhifədə)

16 iyul 1826-ci il tarixində quzey xanlıqları geri almaq məqsədi ilə başladılan bu savaşlarda Abbas Mirzənin rəhbərliyi altında İran ordusunun yenilgisi nəticəsində 10 fevral 1828 -ci il tarixində yeni başqa bir ingilis diplomatın, İngiltərənin səfiri MakDonaldın vasitəciliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmençay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bu anlaşmaya görə, Naxçıvan və Rəvan (Irəvan) xanlıqları da Rusiyaya verildi. Rusya, 1850 -ci ildə Rəvan xanlığından Irəvan vilayəti yaradaraq geləcəkdə quraçaqları qondarma "Ermənistən" in təməlini atdırı. Həqiqətdə isə Irəvan torpaqları ən qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran mühabibəsində burada yaşayan azərbaycanlı türklər çarın işgalçi qoşunlarına qarşı qəhrəmancasına döyüşmişdülər.

Ruslar Türkmençay müqaviləsinin 14-cü maddəsi çərçivəsində, İran erməniləri, yəni 40.000 dən çox erəmnini Güney Qafqaza, özəlliklə Rəvan, Naxçıvan və Qarabağ bölgələrinə köç etdirdi. Ermənilər Türkmençay müqaviləsinin şərtlərindən çox məmənun idilər. Tarixçilər erməniləri Türkmençayın övladları adlandırdılar, çünki Türkmençay müqaviləsindən əvvəl ermənilər, demək olar ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".

Beləliklə Rusiya Qafqazı xristianlaşdırmaq siyasetinə son sürətlə həyata keçirmiş olurdu. "Xristiyanlaşdırma" siyaseti nəticəsində, XX əsrin əvvəlinə qədər 1.300.000 erməni, qeyd edilən bölgələrə köçürüldü. Bu erməni topluluqların bir qismini Qarabağın dağlıq bölgələrindəki topraqlara yerləşdirildilər. Beləliklə sözü gedən torpaqları erməni yerləşim bölgələri halına gətirdilər. Azərbaycanın bugün yaşadığı Qarabağ sorununun təməlləri ruslar tərəfindən büyük 188 il öncəsində atılmışdır.

Sizlərə Azərbaycanımızın işgalçılardır tərəfindən necə bölündüyündən bəhs etdim. Bizi hər zaman bölən, parçalayan qüvvə olan farslar və ruslar, bunu Türk millətinin birliyindən duyduqları böyük qorxuya əsaslanaraq edirdilər. Bu günlərdə özlərini siyasetçi, akademik və ya millet vəkili hesab edən yaşı, başını almış bəzi işbazlara Azərbaycan Türk Tarixini incələməyi məsləhət görürəm. Bəziləri deyəsən xarici qüvvələrin (rusların və ermənilərin) xüsusi sifarişi ilə heç də tarixi gərcəyiliyi olmayan safsataları millətin beyninə yeritmək istəyir. Azərbaycanı bölən, parçalayan qüvvə olan rusları və yenə xristian qardaşları olan erməniləri İrandan Azərbaycan türklərinin tarixi torpaqları olan İrəvana və Qarabağa, Naxçıvana, Bakıya xüsusi işbazlıqla və işgal siyaseti ilə köçürən rusların, Rus Imperiyasının Azərbaycanın qurulmasında necə bir rol ola bilər? Təbii ki, heç bir rolu yoxdur! Əksinə ən ağır zərbəni Azərbaycan türklərinə tarix boyu rus və fars hakimiyətləri vurmüşdür. Bəziləri iddə edir ki, Azərbaycan xalqının formalaşmasında rusların rolu var. Özlərinin akademik və siyasetçi adlandıran rusşərəstlərə söylemək istərdim ki, sizin Azərbaycan xalqı dediyiniz Azərbaycan Oğuz Türkleri minilliklər boyudur vardır və formalaşmışdır! Türkler hər zaman dövlət qurmuş və xalqları yönəldib. Ruslar sizin o sevdiniz rus imperiyası, Azərbaycan xalqını yox, erməni xalqının formalaşmasında qondarma Ermənistən yaradılmasında böyük rol oynamışlardır. Sizin söylədikləriniz QƏDİM VƏ KÖKLÜ TARIXƏ MALİK OLAN BİZ AZƏRBAYCAN TÜRKLƏRİNƏ VƏ ŞƏHİDLƏRİMİZƏ QARŞI BÖYÜK TƏHQİRDİR. Sizin rus sevdanız bizim Azərbaycanımızın bütövliyünə zərər verir və hər zaman vermişdir. Azərbaycan müstəqil Türk dövlətidir və bizlər müstəqilliymizi şəhidlərimizin qanı ilə əldə etmişik! Bizim Müstəqil dövlətimiz və dövlət başçımız vardır! Siz hansı hüquqla bizləri rus işgalçlarının meydana gətirdiyi qondarma bir xalq kimi qələmə verməyə çalışırsınız? Azərbaycanın müstəqilliyini əsla bu qara və məkərlü düşüncələrinizlə kölgələyə bilməyəcəksiniz! Bizlərin bu dönemde də Mubariz və Fərid kimi canını fəda etməyə hazır ərlərimiz, igidlərimiz vardır!

Son zamanlar dəb halına gəlib, yerindən qalxan "Türk milləti deyilik" və ya "ruslar Azərbaycanın qurulmasında xidmət edib", "ruslar dəstəkliyib" kimi safsatalar yaymağa çalışır. Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev "Türkiyə və Azərbaycan bir millət iki dövlətdir" deyə söylemiş və bu yönədə siyaset həyata keçirmişdir! Siz hansı haqla bu siyasetə qarşı çıxırsınız? Digər tərəfdən görünür siz, Bakının mərkəzində yerləşən "ŞƏHİDLƏR XİYABANI"nı heç ziyarət etməmişsiniz. Çünkü orda yatan şəhidlərimizi görən birisi əsla "ruslar Azərbaycanın qurulmasına xidmət etmişdir" deyə bilməz! Əgər Azərbaycanın Şərqdə İLK CUMHURİYYƏTİ qurmasına dəstək və xidmət edənlərin kim olduğunu bilmək istəyirsinizsə, sizə yenidən ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMƏYİ MƏSLƏHƏT GÖRÜRƏM. ORAYA ZİYARƏTƏ GEDİNCƏ AZƏRBAYCAN TÜRK yurdunu erməni, rus quldurlarından xilas etməyə dəstək üçün gələn Anadolu Türkü soydaşlarımızı, İstanbuldan yola çıxan Türk ordusunun əsgərlərinin yəni Türkiyənin dörd bir yanından gələn qardaşlarımızın məzarını mütləq ziyarət etmənizi məsləhət bilirəm. O zaman anlayacaqsınız kimlər bizlərə dəstək olmuşdur. Bütün bu gərçəkləri inkar etsəniz o şəhidlərin qanı və Azərbaycan torpağının havası suyu sizlərə haram olar! Bu arada sizlərə Mustafa Kamal Atatürkün bu sözlərini xatırlatmaq istəyirəm "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Yəni çox yox, azacıq tarixi araşdırın gərçəkləri görə bilər.

Bu səbəbdən qərəzli və bölücü düşüncədə olanlar yolu yol deyildir!

P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutanı İshak Çelik bəyə təşəkkürümüzü bildirirəm!

19 avqust 2017-ci il

11